

Şagird və tələbələri nə gözləyir

Təhsil elmin əsas bünövrəsi və ümumilikdə cəmiyyətin inkişafında mühüm amildir. Buna görə də Azərbaycan dövləti istər ümumorta, istərsə peşə, istərsə də ali təhsilin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində bütün mümkün vasitə və imkanlardan istifadə edir. Əlbəttə, burada əsas müasir yeniliklərə cavab verən, informasiya texnologiyalarından bəhrələnmək imkanına malik məktəblərin olmasıdır. Lakin burada da-ha incə məqamlar var və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən son brifinqdə həmin məqamlar müzakirə edilmişdir.

Məlum olduğu kimi, 2020-ci il martın 2-də Nazirlər Kabinetini yanında Operativ Qərargah tərəfindən COVID-19 infeksiyasına yoluxma halının qarşısının alınması, ölkə ərazi-sində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tibbi profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə tədrisin, təlim-tərbiyə prosesinin dayandırılması və bununla əlaqədar bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul edilmişdir. Həmin qərar çərçivəsində təhsilin fasılışızlıyını və davamlılığını təmin etmək üçün Təhsil Nazirliyi tərəfindən təxirə salınmadan yeni təşəbbüslerin reallaşdırılmasına başlanılmışdır. İlk növbədə, əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində tələbəslərin təşkili ilə bağlı işlərə start verilmişdir. Növbəti addım kimi, aprelin 2-dən "Virtual məktəb" layihəsi tətbiq olunmuş, ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verilmiş, daha sonra epidemioloji vəziyyət nəzərə alınaraq dər-

slər pandemiya qaydalarına uyğun, həm onlayn, yəni distant, həm də ənənəvi qaydada təşkil edilmişdir.

Nazir son brifinqində KIV-in suallarını cavablaşdırmadan önce məraqlı məqamlara toxunaraq bildirmişdir ki, 2020-ci ilin mart ayından başlayaraq, dünyada, o cümlədən Azərbaycanda koronavirus pandemiyası ilə bağlı distant təhsilə keçilmişdir. "Növbəti, yəni 2021-2022-ci tədris il ilə bağlı onu deyə bilərik ki, uzunmüddətli fasılıdən sonra, nəhayət ki, ölkəmizdə də ənənəvi təhsilə qayitmaq imkanı yarandı. Bu proses mərhələlərlə həyata keçiriləcək. 22 sentyabr tarixdən 1-4, 29 sentyabrдан isə 5-11-ci siniflər, həmçinin ali və orta ixtisas təhsil müəssisələrinin də dərslər başlayacaq. Əhənəvi təhsilə qayıdış o deməkdir ki, pandemiya şəraitü nəzərə alınmaqla, müəyyən məhdudiyyətlərlə davam etdiriləcək. Lakin ən əsası ənənəvi təhsilə qayıdış o deməkdir ki, öyrəşdiyimiz kimi, həftədə beş gün olmaqla, dərslər davam etdiriləcək. Bu da im-

kan verəcək ki, şagirdlər və tələbələr köhnə qayda ilə sevimli məktəblərin də müəllimləri ilə üz-üzə olmaq imkanı qazansınlar..."

Brifinqdə qeyd olunmuşdur ki, həm Təhsil Nazirliyi, həm də Təhsil İnstitutu müxtəlif beynəlxalq təcrübələri, ÜST-ün tövsiyə və məsləhətlərinin nəzərə alaraq, müvafiq təşkilatlara təkliflər verib. Avqust ayının 25-nə olan məlumatlara əsasən, dünyanın 134 ölkəsində təhsilə bağlı qərarlar qəbul olunub. Belə ki, 63 ölkədə məktəblər açılıb, 55 ölkədə məktəblərin açılacağı elan edilib, 49 ölkədə isə hələ heç bir qərar qəbul olunmayıb.

Nazirin sözlərinə görə, təhsil müəssisələrinin açılması virusun yayılmasına müəyyən mənada təsir edən, istər nəqliyyatda, istər iş yerlərində, istərsə də ailələrdə yoluxmaya səbəb olan faktor kimi nəzərə alınmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, ölkənin təhsili onun gələcəyi, siyaseti, mədəniyyəti, inkişafın əsasını təşkil edən, stimullaşdırın iqtisadiyyatıdır. Təhsil alanların öyrənmə prosesi vacib məsələdir: "Nə olursa-olsun, biz təmin etməliyik ki, uşaqlar, məktəblilər öyrənsinlər. Yəni təhsildən kənardə qalmasınlar. Məqsəd ondan ibarətdir ki, qərarlar verilərkən ən optimallı qəbul edilsin".

Təbii ki, yeni tədris ilində istər tələbələri, istərsə də valideynləri ma-

Distant, yoxsa ənənəvi təhsil

raqlandıran və ciddi düşündürən məsələlərdən biri də güzəştlerle bağlıdır. Bu məsələ ilə bağlı səsləndirilən fikirlərdə göstərilir ki, təqribən 113 min tələba ödənişli təhsil alır. Onlardan 15 min 209 nəfərinin təhsilhaqqı sosial güzəştlerle bağlıdır. Əslində isə bütün tələbələrə güzəşt edilməsi ədalətli olardı. Çünkü 176 min tələbənin 113 mini təhsili ödənişli alır. 15 min 209 tələbənin təhsil haqqı isə dövlət tərəfindən ödənilir. Burada əsas meyar kimi ailənin sosial vəziyyəti, yəni ehtiyac meyari əsas götürülür. Daha 17 min tələbə isə sosial cəhətdən həssas qrupa daxildir. Onlar əsasən məcburi köçküň statusu olanlardır. Bu kateqoriyaya daxil olan tələbələrin də təhsil haqqı dövlət tərəfindən ödənilir. Beləliklə, 32 min-dən artıq tələbə sosial güzəştən yararlanmaq hüququnu qazanıb.

Xəber verildiyi kimi, bu il birinci kurs tələbələri ali məktəblərə məlum səbəblərlə bağlı sentyabrın 15-dən deyil, oktyabrın 1-dən gedəcəklər. Bu, ali məktəblərlə tanışlıq xarakteri daşıyacaq. Sonra ümumi vəziyyət nəzərə alınaraq təhsilin distant, ya-xud ənənəvi davam etdirilməsi haqqında qərar qəbul ediləcək.

M.NƏRİMANOĞLU,
"Azərbaycan"